

# Dövlət quruculuğunu

## hüquqi istinadı

**26 il əvvəl qəbul edilən  
Azərbaycan Konstitusiyasının artıq  
Qarabağ və Şərqi Zəngəzurda da  
alılıyi təmin olunub**

Bu gün müstəqil Azərbaycan dövlətinin Konstitusiyasının qəbulunun 26-ci ili tamam olur.

1995-ci il noyabrın 12-də ümumxalq referandumu ilə qəbul edilen Ana Qanunumuz xalqımızın Ümummülli Lideri Heydər Əliyevin həyata keçirdiyi dövlət quruculuğunun mühüm və həm də əsas hüquqi mərhələlərin dən biri kimi müstəqillik tarihimizə həkk olunub. 1996-ci ildən noyabrın 12-i ölkəmizdə Konstitusiya günü kimi qeyd olunur.

Tarixə nəzər salsaq görərik ki, 30 il əvvəl - 1991-ci il oktyabrın 18-də qəbul edilmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktinin 32-ci maddəsində Konstitusiya aktının Azərbaycan Respublikasının yeni Konstitusiyasının hazırlanması üçün əsas olduğu yazılıb. 1978-ci il Konstitusiyası "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktinin müddəalarına zidd gəlməyən yerlərdə qüvvədə qalسا da, müstəqil dövlətimizin öz Konstitusiyası mütləq qəbul olunmalı idi. Lakin müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi bütün sahələrdə dərin problemlərin baş qaldırmasına sebəb olduğu kimi, hüquqi sferada da ciddi boşluqların yaranmasına gətirib çıxardı. Ele buna görə o illərdə yeni Konstitusiyanın qəbulu heç təşəbbüs olaraq da irəli sürülmədi.

Yalnız Ulu Öndər Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yeni Konstitusiyanın qəbulu məsəlesi gündəmə gəldi. Heydər Əliyev təcrübəli dövlət xadimi idi ve çox yaxşı biliirdi ki, yeni siyasi-ictimai formasiyada dövlətimizin təməl prinsiplərini, cəmiyyətimizdəki hüquqi və siyasi münasibətlərin əsaslarını təsbit edən Konstitusiyanın qəbulu dövlət quruculuğunun, bütün sahələrdə islahatların həyata keçirilməsi, ölkənin yeni qanunvericilik bazasının yaradılması üçün təxirə salınmadan reallaşdırılmalıdır. Ona görə müstəqilliyimizə yaranan təhlükələri və vətəndaş qarşısını aradan qaldıran, Azərbaycanı parçalanmaqdan xilas edən, ictimai-siyasi sabitliyi nail olan Ulu Öndər Heydər Əliyev Konstitusiyanın qəbul edilməsini xüsusi diqqətdə saxlayırdı. Yeni Konstitusiya isə müstəqil dövlətciliyin tələblərinə, dövrün çağışışlarına, demokratik ideallara cavab verməli, xalqımızın milli maraq və mənafələrinə, respublikamızın identifikasi cəhətlərini, millimənəvi dəyərlərimizi özündə eks etdirməli idi.

Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi xüsusi komissiyanın gərgin əməyi nəticəsində bütün bu məsələlər nəzərə alınmaqla yeni Konstitusiyanın layihəsi hazırlanıdı. Heydər Əliyevin bir neçə



dəfə layihənin açıq müzakirəsini təşkil etməkdə məqsədi ictimai rəyi nəzərə almaq idi. Bütün bunlar onu göstərirdi ki, Heydər Əliyev Azərbaycanın inkişafının təmin edilməsi, dövlətimizin gələcəyi baxımından Konstitusiyanın hər bir müddəasına son dərəcə diqqətle yanaşır.

1995-ci il noyabrın 12-də keçirilən ümumxalq referandumunda Azərbaycan xalqı yeni Konstitusiyanın qəbuluna səs verdi. Bu hadisə həm də xalqımızın öz xilaskarı Heydər Əliyevə və böyük şəxsiyyətin milli maraq və mənafələrimizi layiqincə təmin edən siyasi kursuna verdiy dəstəyin təcəssümü idi.

Azərbaycan Konstitusiyasına əsasən hakimiyyətin yeganə mənbəyi kimi xalqımız tanınıb. Ana Qanunumuzun əsasında hüquqi dövlət və vətəndaş cəmiyyətinə yol ayan ideyalar dayanıb. Ölkəmizin bütövliyünün qorunması ali məqsəd kimi bəyan edilib. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq qəbul edilən və 158 maddədən ibarət Azərbaycan Konstitusiyasının bütün maddələri, bəndləri dövlətimizin hüquqi və demokratik məzmunundan xəbər verir. O cümlədən insan hüquq və azadlıqlarının Ana Qanunumuzda əsas yerlərdən birini tutması respublikamızın demokratiya yoluna sadıqlıqının tacəssümüdür.

Bələ ki, Konstitusiyamızda insan hüquq və azadlıqları dövlətin ali məqsədi kimi bəyan edilib.

Konstitusiyanın qəbulundan bir il sonra - Konstitusiya günü münasibəti ilə Azərbaycan xalqına təbrikində Ulu Öndər Heydər Əliyev deyirdi: "Bu Konstitusiya Azərbaycan xalqının keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsidir. Konstitusiya ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil dövlətciliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi və demokratik dəyişikliklərin həyata keçirilməsi üçün hərtərəflə zəmin və şərait yaradır. Azərbaycanın tarixi keçmişini, bugünkü reallıqlarını və gələcək inkişaf perspektivlərini eks etdirməsi, ümumbaşarı və milli dəyərlərə söyklənməsi Konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir".

Əlbəttə, ölkənin inkişafı, yeni çağışışların meydana çıxmazı, cəmiyyət həyatında baş verən yeniliklər hüquqi məstəvidə də dəyişiklikləri zərurətə çevirir. O cümlədən Konstitusiya da bu yeniliklərə mütənasib olmalı, zamanın nəbzini tutmalıdır. 2003-cü iləndən Azərbaycanın keçdiyi inkişaf yolu müstəqillik tariximizin əsas reallıqlarından bürdir. Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş uğurlar, sosial-iqtisadi islahatların dərinləşdirilməsinin, idarəetmənin təkmilləşdirilməsinin zəruriliyi, cəmiyyətimizdəki pozitiv yeniliklər səbəbile indiyedek Azərbaycanda bir neçə konsitusion islahatlar həyata keçirilib. Bununla bağlı referendumlarda ölkə vətəndaşlarının yüksək etimədi həm də Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi-iqtisadi islahatlara xalqımız tərəfindən göstərilən yüksək dəstək kimi tarixe həkk olunub. Xüsusilə qeyd edilməlidir ki, Konstitusiyaya edilən dəyişikliklər dövlət idarəetməsinin daha keyfiyyətli və səmərəli həyata keçirilməsinə yönəlib, respublikamızın konstitusion əsaslarının möhkəmləndirilməsinə xidmət edib, o cümlədən demokratik meyarları özündə eks etdirib.

Ötən il Vətən müharibəsində qazanılan qələbedən sonra Azərbaycan xalqı tarixinin yeni mərhələsinə qədəm qoyub. Bu qələbenin memarı olan Prezident İlham Əliyev müdrük və uzaqgörən siyaseti ilə 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi. Bu zəfərlə Prezident İlham Əliyev həm də işğaldan azad olunmuş ərazi-lərimizdə Azərbaycanın Ermənistan tərəfindən pozulmuş konstitusion hüquqlarını bərpa etdi. Bu gün Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bütün bərpa və yenidənqurma işləri həm də xalqımızın Azərbaycan Konstitusiyasına uyğun olaraq hüquqlarının yoluna qoyulmasına xidmət edir.

**Cəbi QULİYEV,  
Milli Məclisin Hüquq  
siyasəti və dövlət  
quruculuğu  
komitəsinin üzvü**